



Müzəffər MƏZLAHİM

**Dünyani sevdikcə...**

Ətəkdən zirvoyo atılan daş  
Birinci hödəfdür daş atan özü.  
Tozadalar dünyaya doğulub qoşa, -  
Ölüm hökmü verir yaşadan özü.

Bir düzü yüz yero yozub oyon var,  
Bos baş ucbatından dizo döyon var,  
Özünü haqq biliib, yersiz oyon var, -  
Günahdır ayaqdan başacan özü.

Günlər körpüsündür həftənin, ayın,  
Ömür oyuncaqmış, ölümso oyun.  
Dünyani sevdikcə tutulur toyun, -  
İşvəyələr göz vurub, qaş atan özü.

Arzular hər zaman gotirməz ki bar,  
Bülbülə dağ çəkər gül üstündə xar...  
Məqsəd vurmağıdırsa, de, no fərqi var? -  
Ən kəskin silahdır "quşatan" özü.

Müzəffər, tərs düşüb bizimlə fələk,  
Tutubdur üzüno hiylədən olək,  
Bir üzü şeytandır, bir üzü mələk,  
Hər kəsi çəşdirib çəş atan özü.

**Baş aça bilmədim...**

Mənə yazdığın yazida  
Tanıdım xottimi, Tanrıım.  
Yarınmadım bir ömürü  
Aşmadım höddimi, Tanrıım.

Mən yubandım keçdi həyat,  
Çox arzular qaldı boyat...  
Boxt badəmə sevinc də qat,  
Dikəldim qoddımı, Tanrıım.

Demirok kim, heç gülmodim,  
Hər ölonimli ölmədim,  
Gəldim baş aça bilmədim, -  
Dünya çox bəddimi, Tanrıım?

Baxma boxtın xatasıyam,  
Mən muradin butasıyam,  
Bir gün kama çatasıyam, -  
Sinadım cəddimi, Tanrıım.

**Ömür əbədidir**

Son yoxdur kainatda,  
Son demek Ona moxsus.  
Şifrelənmiş həyatda,  
Əvvəl də sona moxsus.  
Məhv olsa da no qədər,  
Ulduzlar kehkeşanda.  
Yenə də əbədiyyot,  
Yaşayır bu cahanda.  
Ölüm əbədiyyəti,  
Keçmək üçün açardır.

# Suyun həsrətilə yanın çiçəklər Bəzən qəfil gələn seldə boğulur.

İnsan bu mütləq ömrin,  
Sərt hökmüno düçərdir.  
Ömür bir cüt ağacdır,  
Adomlu Hövə kökü.  
Budaqlar insanlardır,  
Elo hey yarpaq tökür.

**Keçdi**

Arzunun əlindən düşən ümidiom,  
Bir də göyərməyin marağı keçdi.  
Titrodi vücudum, perikdi ruhum,  
İçimdən ölümün sazağı keçdi.

Günər tökülsə də ömürdən gül-gül,  
Yeno də açılr arzular dil-dil,  
Gonclik həvosino düşsə də könül,  
Daha qırub ömrün o çəği keçdi.

Sohvini yaşadıım naşı ömrümün,  
Yaşımdan böyükür yaşı ömrümün,  
Sırınsayıb qalan kaşı ömrümün,  
Közü də külləndi, ocağı keçdi.

Əziz tutammadıım ömrün xətrini,  
Açıdı Əzrail də oçəl çətrini, -  
Gördüm kölgəsini, duydum otrını,  
Qapımdan Allahın "qonağı" keçdi.

**Olum**

Allah, bu dünya fanıdır,  
Qayıdım, qoy mələk olum.  
Goroksiş insan olunca,  
Gərəkli daş-kəsək olum.

Naharqa şahid olunca,  
Ruhunu nofsim alınca,  
Qorxulara mat qalınca,  
Dağda-düzdə kükəl olum.

Sevinc gözdim qom içində,  
Düz axtardım kom içində...  
Təkəlinco com içində,  
Apar, yanında tok olum.

**Məni**

Haqqı dedim, çökdiłor,  
dara dilimdon məni.  
Təklidiłor, aldilar,  
Yorğun olımdon məni.

Yaşadıım bu günahlə,  
Yandım içimdə ahla,  
Yoğurdular pənahla,  
Yeno külüməndən məni.

Ya cavan, ya qarınan, -  
Yox ömürdən yariyan.  
Əcəlimdir qoruyan,  
Vaxtsız ölümdən məni.

**Deyən, çox yaşadıım...**

Deyən, çox yaşadıım, qocaldı dünya,  
Məni saxlamağa taqotı yoxdur.  
Onu da çəşirdi gördüyüüm röya, -  
Xalıq özü vardi, xılıqotı yoxdu...

Şəffafımlı əlində tutduğú qolom?  
Hərədən tərəs düşür sıralaması.  
Güya borabərmiş sevincələ olom,  
Bizik Tanrıımızın qaralaması.

İşqılı dünyaya can atıraq biz,  
Divlər alomıdır bu zülmət dünya.  
Qırıncı otaqdır həlo qobrimiz,  
Sırrını saxlayıb möhəşər guya.

Tanrı qolomdən çox pozan işlodır,  
Bos: - Yoxdur, - deyirlər, - yaziya pozu?  
Ölüm də, doğum da cini çəşəmdir,  
Ölər də ölümün qolomi yazır.

**Varmı?**

Bütün ölümlər vaxtsızdır,  
Ölümün xoş vaxtı varmı?  
Hər könülü oxşamağı,  
Dünyanın boş vaxtı varmı?

İnsan mələkmi, bəşərmi?  
Bir dənələ nurdan düşərmi?  
Hər daş atan bəxtovərmi?  
Həcər ömrün daş vaxtı varmı?

Bu ömür kimə yarıyib?  
Bodondə ruhu qarıyib,  
Deyirlər, boxtı quruyub,  
Bu boxtın yaş vaxtı varmı?

Könlümcə qurmadıım ömrü,  
Mənzilo vurmadıım ömrü,  
Gəlinco Allahın əmri,  
Əcəlin çəş vaxtı varmı?

**Onsuz da**

Dualardı hey yüksəlir,  
Qanadlanır yerdən göyo.  
Şikayotlər axıb golir,  
Yerdəki hor sirdən göyo.

Ümidlilər nice tapar,  
Ömürdən də fürsət qapar,  
Qəlibim deyir ponah apar,  
Böhtənlərdən şərdən göyo.

Qalmayıbdır sobrim daha,  
Yaşamaq da burda baha,  
Qoşularaq könül ruha,  
Uçmaq istər hərdən göyo.

Qoy inidən, Tanrıım, uçaq,  
Burda no var ki, qorxacaq,  
Onsuz da bir gün qalxacaq,  
Bu tomtoraq bərdən göyo.

**Cıxış qapısı**

Elo doğulandan qapılardayıq,  
Dünya özü boyda baxış qapısı.  
Qapıdan qapıya ötürür bizi,  
Daima açıqdır qarğış qapısı.

Qapı var cilvoli, zərzibalıdır,  
Gedişli-golisli, dobdəbolidir,  
Bütün qapılardan cazibəlidir,  
Bəhsəbəhs, rəqəbat, yarış qapısı.

Qapı var ah ilə, dord ilə dolub,  
Qapı var daima kef-damaq çalıb...  
Golib açanı yox, qapalı qalıb,  
Ədalət, sədaqət, barış qapısı.

Qapı var keçənə qurulmuş tolə,  
Qapı var təybatay açılmış yelə,  
Çoxunun üzüñə bağlıdır həlo,  
Bəxt, qismət qapısı, naxış qapısı.

Dünya böyüksə də, ömür yolu dar,  
Kımlərə əzabdır, kımlərə yar,  
Əbədi getməyin birçə yolu var,  
Ölümdür dünyanın çıxış qapısı.

**Boğulur**

Ocağı boğublar külü közlənlər,  
Bu odun tüstüsü külə boğulur.  
Vədələr içinde yalan gizlənlər,  
Bəzən həqiqətlər dildə boğulur.

Sevinc gözleyirson qəm baxta çıxır,  
Əyarlı bildiyin qəlb saxta çıxır,  
Yalanın tacıyla düz taxta çıxır,  
"Neço bəmin haqqı zildə" boğulur.

Çoxunun gözündə çopdür ədalət,  
Qaba xislotına yaddır sədaqət,  
Bəzən ən müükəmməl sevgi, məhəbbət,  
Eşqə siğal çəkən əldə boğulur.

Daha osir ömro soyuq küləklər,  
Axır ay üzündən nakam dilekler,  
Suyun hoşrotılı yanın çiçəklər  
Bəzən qəfil gələn seldə boğulur.